

# Cüccələr



Ş4  
55-31-3  
55-31-3  
MəK  
itabxanası

# CÜCƏLƏR

2015-İyun

F. Kögərlı adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
iNV. № 53670



BAKİ-2009

Tərtib edəni və redaktoru  
*Sevinc Nuruqızı*

C 99 **Cüçələr** (*şeirlər toplusu*). Bakı, «Aspoliqraf», 2009, 32 səh.

Kitabda müasir uşaq şairlərinin şeirləri toplanmışdır. Xanıməna Əlibəyli, Kamal İskəndər, Ələkbər Salahzadə, İləyaz Tapdıq, Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsbəyli, Ələmdar Quluzadə, Qəşəm Nəcəfzadə və Sevinc Nuruqızı yaradıcılığından seçilmiş şeir nümunələri ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.

C 4803060202  
053 2009

© «Aspoliqraf», 2009

Bədii və texniki redaktor: *Abdulla Ələkbərov*  
Kompyuterçi dizaynerlər: *Səbinə Məmmədova, Römən Quliyev*  
Korrektor: *Ülkər Şahmuradova*

Çapa imzalanmışdır 17.12.2009.  
Kağız formatı 70x100<sup>1/16</sup>. Sifariş 54.  
Qiyməti müqavilə ilə.

«Aspoliqraf» Nəşriyyat-Poliqrafiya MMC  
Bakı, AZ1052, F.Xoyski, 121<sup>A</sup>  
[www.aspoligraf\\_az@yahoo.com](http://www.aspoligraf_az@yahoo.com)  
Tel.: (994-12) 567-81-28/29



## Xanıməna Əlibəyli

### Bala məhəbbəti

Dəryalarca olarmı,  
Ananın məhəbbəti?!  
Bir günəşə dolarmı,  
İstisi, hərarəti?!  
Geniş göylər qədərdir,  
Balaya məhəbbəti.  
Onu ölçmək hədərdir,  
Yoxdur bir nəhayəti.

### Nahar

Ət atıldılar pişiyə,  
Toplan da gəldi iyə.  
Xirt-xirt salan sıçandır...  
Qaranquş yeyir cüçü,  
Çox olsun onun gücü.

Uğur südlüaş yeyir,  
Tələsmir yavaş yeyir.  
O, indi şəkər qatar,  
Yağ da salar aşına.  
Böyükər, əli çatar,  
Düz çinarın başına.

### Deyə bilmədi

Ayi balası getdi,  
Səhər meyvə bağına.

Uzaqdan hücum etdi,  
O, armud budağına.

Hansi dəydi gözünə,  
Onu budaqda yedi.  
Sevinib, öz-özünə,  
«Əcəb dadlıdır», – dedi.

O yedi birdən-birə,  
Yemədi yavaş-yavaş.  
Ağzından axdı şirə,  
Qulaqlarına birbaş.

Gecə qoymadı yatsın,  
Əziyyət verdi şirə.  
Qulaq az qaldı batsın,  
Ana düşdü həşirə.

O, anasına açıb,  
Heç nə deyə bilmədi.  
Sabahı bağa qaçıb,  
Armud yeyə bilmədi.

### Qorxaq beçə

Yağış küçədə kəsdi,  
Hər yer oldu gölməçə.  
Tez gəzməyə tələsdi,  
Xınayı xoruz beçə.





Qaldırıb kækilini,  
Gəzə-gəzə küçədə.  
Birdən öz şəklini,  
Gördü o, gölməçədə.

«Bu, nə çirkin sir-sifət,  
Nə pis çıxıb şəklim.  
Yox, bu tülküdür əlbət,  
Gərək tezcə əkilim».

### **Qonaqlıq**

Yığışdı bizim evə,  
Dovşan, keçi, qaz, dəvə.  
Qızıl xoruz çaldı saz,  
Nəğmə oxudu Naznaz.

Gətirdim iki tava,  
Şəkərbura, paxlava.



Yeyin, oyuncaqlarım,  
Ay əziz qonaqlarım.

Axşamacan qaldılar,  
Oynadılar, çaldılar.  
Çox sevinə-sevinə,  
Hərə getdi evinə.

### **Külək**

Axşamacan çalırsan,  
Teleqraf tellərini.  
Sən necə səs salırsan?  
Görmürəm əllərini.  
Gah olursan qızılqus,  
Gah dönürsən kəhərə.  
Sənin adın qoyulmuş,  
Bizim doğma şəhərə.

### **Tar**

Bir axşam qışda, qarda,  
Qardaşım çaldı tarda.  
Yığışdıq xoş avaza,  
Qişımız döndü yaza.  
Sarı simlər elə bil,  
Bülbül kimi açdı gül.

### **Söyüdün telləri**

Babam əkdi söyüdü,  
Yanında çarhovuzun.  
Hasar boyu böyüdü,  
Saçları uzun-uzun.

Söyüd yaşıl telləri,  
Çarhovuzda göründü.  
Əsəndə sübh yelləri,  
Darayırdı, hörürdü.

### **Xəzər**

Xəzərəm, göy Xəzərəm,  
Bakımı bəzərəm.  
Üzümlü bağlarını,  
Sahil boyu gəzərəm.  
Körpünü bol saldılar,  
Sinəmə yol saldılar.  
Çinar-çinar buruqlar,  
Boynuma qol saldılar.

### **Bakı küləyi**

Bakıda axşam, səhər,  
Küləklə dolu şəhər.  
Küləklər çox-çox olur,  
Gah əsir, gah yox olur.  
Küləklər gecəyarı,  
Göyə sovurur qarı.  
Çovğunlu, qışlı olur,  
Bəzən yağışlı olur.  
Külək əsəndə yayda,  
Birdən ən isti ayda.  
Çevrilib sərin yelə,  
Əsir belədən-belə.  
O sanki bir quş olur,  
Miz üstə qonmuş olur.

### **Sabirdir adım**

Mənim Sabirdir adım,  
Bəlkə, şair olmadım.  
Onda nə olsun, ana?  
Anam dedi ki: «Yaşa  
Sabir kimi mərdana».

### **Sev**

Burda sən yaşayan ev,  
Dağların, dənizin var.  
Sən bu doğma yurdu sev,  
Burda sənin izin var.

### **Dəvə**

O, oxşamır qoyuna,  
Əlin çatmaz boyuna.  
Gərək belini əyə,  
Sən minəsən dəvəyə.





# Kamal İskəndər



## Mənim yurdumda

Səhra gül açır,  
Ürək dil açır.  
Ulduza Aya,  
Ellər yol açır,  
Mənim yurdumda!

Bağça, bağ gözəl,  
Aran, dağ gözəl.  
Yaratmaq – hünər,  
Yaşamaq gözəl,  
Mənim yurdumda!

Ona tay, əvəz  
Tapıla bilməz.  
Halal zəhmətlə,  
Ucalır hər kəs,  
Mənim yurdumda!

## Anam sənə deməyib

Atılırdı, düşürdü,  
Bir sərçə gölməçədə.  
İslanmışdı sərçənin,  
Üstü-başı necə də!

– Soyuqlarsan, çıx sudan! –  
Lalə çatdı qaşını:  
– Anan sənə deməyib,  
İslatma üst-başını?!

## Təranə

Nənə eynəyi,  
Tapıb sevindi:  
– İri görürəm  
Düyünü indi!

Qaçdı yanına,  
Tezcə Təranə:  
– Məni nə boyda  
Görürsən, nənə?!

## Böyük bağban

– Kim əkib, ata,  
Meşədə narı?  
– Təbiət, qızım!  
– Bəs, almaları,  
Bəs, armudları?  
– Təbiət, qızım!  
– Bu gülləri də  
Təbiət əkib?  
– Təbiət əkib!  
– Əzgilləri də  
Təbiət əkib?  
– Təbiət əkib!  
Üzündə sevinc,  
Lalə dayandı:  
– Təbiət necə,  
Böyük bağbandı!

## Qarışqalar niyə qaradı?

– Qaqaş, fikir ver,  
Qarışqalara;  
Nə üçün onlar,  
Qaradır, qara?!

– Bilmirsən, onlar  
Qaralıb nədən?!  
Günün altında,  
Çox işləməkdən!

## Cüçələrin yuxusu

Cüçətək şirin,  
Nə fil, nə kirpi,  
Nə dovşan yatır.  
Nə tülkü, nə at,  
Nə ceyran yatır.  
Hətta meşələr,


Padşahı şirin.  
Olmur yuxusu.  
Bu qədər şirin.  
Deyimmi niyə?!  
Cünki cüçələr,  
Analarının  
Qanadı altda,  
Yatır gecələr!



## Bizim çayda çimirmiş

Qapımızın yanından,  
Axıb gedən çaya bax.  
Düşüb çayda yuyunan,  
Bu Aya bax, Aya bax!

İndi bildim Ay niyə,  
Bir belə parlaq imiş.  
Demə, bu Ay hər axşam,  
Bizim çayda çimirmiş...





### Nəzakətli fil

Fil görməyib tapdadi,  
Çəməndə qarışqanı.  
Qarışqanın ağrından,  
Az qaldı çıxa canı.

Nəzakətlə o saat,  
Fil çekildi lap dala.  
Dedi: – Sən də gəl,  
mənim  
Ayağımı tapdala!

### Keçim

Yenə kəsib,  
Keçim yolu.  
Qoymur gəlib,  
Keçim yolu.

Tutub durub,  
Keçidi o.  
Gör, necə tərs,  
Keçidi o!

### Qırıldılar telefonu

#### Pis oldu bunun sonu

Ana meymun bir dəfə,  
Yamanca zökəm oldu.  
Gecə artdı istisi,  
Xəstəlik möhkəm oldu.

Ata meymun bir anda,  
İtirdi lap başını:  
– Qaç, həkimə zəng elə!  
Səslədi qardaşını.

Yubanmadan yüyürdü,  
Qardaş həkim çağırı.  
Göy talada az qaldı,  
Heyrətindən bağırı.

Gördü telefonların,  
Əzilibdir dəstəyi.  
Birinin lap dibindən,  
Kəsilibdir dəstəyi.

Kor-peşiman geriyə,  
Qayıtdı təngənəfəs.  
Ata meymun soruşdu:  
– Həkim necə oldu bəs?!


Qardaş dedi: – Daş ilə,  
Vurub telefonları,  
Hansı yaramaz isə,  
Qırıb telefonları...

Ata qaldı məəttəl:  
– İndi necə edək biz?!

Həkim necə çağırıq,  
Durub hara gedək biz?!

Meymunun balaları,  
Dayanmışdı çul kimi.  
Qızarmışdı, pörtmüşdü,  
Yanaqları pul kimi.

Ağlamaq tutmuş idı,  
Bir tərəfdə onları.  
Onlar sindirmişdilar,  
Axı telefonları...



### Ələkbər Salahzadə

### İnək

İnəyimiz,  
Qaracadı.  
Ağ quyuğu,  
Yerə çatır.  
Buzovuna bax,  
Qaşqadı.  
Rəngi tamam,  
Bambaşqadı.  
Yarı sarı,  
Yarı ala.  
Ana elə,  
Bala belə!  
Göy ot yeyir,  
Hey gövşəyir.  
Qaracadır,  
İnəyimiz.  
Ağ südü var,  
İçəni biz.

### Xoruz

Quqqulu-qu səsilə,  
Erkən oyanar xoruz.  
Qırmızı pipiyilə,  
Alişar yanar xoruz.  
Dan yerinə od düşər,  
Səhər gözünü açar.

Qalandıqca ocaqlar,  
Tüstüsü göyə uçar.  
Erkən duran nənənin,  
Tez yadına hin düşər.  
Xoruzun hesabına,  
Fərələrə dən düşər.

### Alabaş

Yavaş, Alabaş!  
Mənə hürüsən?  
Görüsən mənəm,  
Yenə hürüsən...  
Yaxşı, bax, tanı,  
Hürmə, bir dayan.  
Sizin Tağının,  
Köhnə dostuyam!

### Göbələk

Deyirdi, çöldə,  
Çoxdu göbələk.  
Gəzdik, yorulduq,  
Yoxdu göbələk.  
Yağış da yağıb,  
Hani göbələk?  
Harda gizlənib,  
Çıxmır da bilək!  
Barı tapıla,  
Yığıb tən bölək.





Yoxdu ki, yoxdu,  
Yox yerdən bölək?

### İydə

– Bir-birindən,  
Dadlı iydə.  
Bu budağı,  
Azca əy də!  
Nə durmusan,  
Əy, a Kərim.  
Əy, bir tutum,  
Sonra dərim.  
– Yaxşı, əydim,  
Qırmayasan.  
– Yox, qoy qırım,  
Dərim asan.  
Qırıb dərmək,  
İstəyəndə.  
Elnur qaldı,  
Yaman gündə.  
Budağını,  
Dartdı iydə.



Kim asılıb,  
Qaldı göydə?

### Göyüdü şarım

Göyüdü şarım,  
Göyüdü şarım.  
Vurdum, yerə  
Dəydi şarım.  
Qalxdı göyə,  
Yel apardı.  
Bir görünməz,  
Əl apardı.  
Uçdu, uçdu,  
Qalxdı, qalxdı.  
Arxasınca,  
Gözüm qaldı.  
Uçdu, uçdu,  
Gözdən itdi.  
Ulduza, ya  
Aya getdi.  
Bir ulduzla,  
Yarışdımı?

Göyüdü, göyə,  
Qarışdımı?  
...Göyüdü, göyüdü,  
Göyüdü şarım.  
Gedib qaldı,  
Göydə şarım!

### Çəpiş, çəpərdən aşma

Çəpiş, çəpərdən aşma,  
Düşüb, yolma ağacı.  
Əlindən dad eləyir,  
Armud, alma ağacı.  
Çəpiş, aşma çəpərdən,  
Düşüb, yolma ağacı.  
Qaç get, otunu otla,  
Çəpişsən, yoxsa qayçı?

Görmürsən, bu ağaç da,  
Hələ körpə ağacdı?  
Elə onun özü də,  
Qayğıımıza möhtacdı.

Vay, çəpiş bu ağaçın,  
Başına oyun açdı.  
Dörd qıç üstdə bu qayçı,  
Mən bağa girdim – qaçı!

### Nənə, nəyimsən?

Üzümdən öpə-öpə,  
Saçımı oxşayırsan.  
Sənə su daşımışam,  
Mənə yuxa yayırsan.  
İynəni də sapladım,  
Dedin ki, köməyimsən!  
Yaxşı, mən köməyinəm,  
Nənə, bəs sən nəyimsən?!

### Qış

Qurşağa çıxır,  
Az qala qar, qış.  
Qorx, quşlar sənə,  
Yağdırıa qarğış!  
Yığış, qış, yığış,  
Çaya bax, çaya.  
Buz altda qalmış!  
Qar əriməmiş,  
Sel yeriməmiş.  
Şimşək çaxmamış,  
Yağış yağmamış,  
Yığış, qış, yığış.

### İtən top

Gəzir, gəzir, axtarıram,  
Nə olub topa, bilmirəm.  
Elə özüm gizlətmışəm,  
Özüm də tapa bilmirəm.  
Görəsən, şarım hardadı,  
Gəlinciyim harda itib?  
Uçub gedib, bəlkə, sərçəm,  
Quzum, bəlkə, qaçıb gedib?  
Təzə topdu, bircə dəfə,  
Əlimdən yerə qoymuşam.  
Bəlkə, Aysan götürübdü,  
Bilmirəm, hara qoymuşam!  
Bəlkə, Gülşən gizlədibdi,  
Axır gördüm, deyən yoxdu.  
Öz topumu öz əlimlə,  
Kimə verdim, deyən yoxdu.  
Neçə gündü axtarıram,  
Nə olub topa, bilmirəm.  
Elə özüm gizlətmışəm,  
Özüm də tapa bilmirəm!





# İlyas Tapdıq



## Kim görüb qabani?

Kim görüb,  
Harda görüb,  
Belə iri qabani?  
Əyilibdi,  
Kənara.  
Çəkməsinin,  
Dabani!

## Sünbül sütüldü

Sünbül,  
Sütüldü.  
Oda tutdum,  
Ütüldü.  
Söndü,  
Büküldü.  
Sünbülüñ,  
Üstdən,  
Süngü töküldü.

## Cücə cücəni döyüdü

Cücə sünbül döyürdü,  
Cücə cücəni gördü,  
Cücə cücəni döyüdü.  
Sünbülüñ qarğı qapdı,  
Cücə gözünü döyüdü.

## Yarpaq açmadı

Küləkli yerdə,  
Güllü gül əkdi.  
Dedilər: – Güllü,  
Bura küləkdi.

Deyilən sözlər,  
Onu açmadı.  
Güllünün gülü,  
Yarpaq açmadı...

## Bildirçin

Bildir uçub,  
Bağçanı  
Meşə bildi,  
Bildirçin.

Arzu baxıb çığırdı;  
– Çıldır, çıldır,  
Bildirçin!

Dedi: – Hanı quyuğun,  
Mənə bildir,  
Bildirçin?  
Bəlkə, pişik qoparıb,  
Neçə ildir,  
Bildirçin?!



Ötdü kolun dibində,  
Bildir-bildir,  
Bildirçin.  
Qurbağalar ağladı,  
Gildir-gildir,  
Bildirçin!

Qarışqalar,  
Qaçdilar:  
– Udar bizi,  
Ay aman.  
Udar bir-bir,  
Bildirçin!

**Bu sarı çəpiş**  
Necə aşıbdı,  
Hasarı çəpiş?  
Sarı saqqallı,  
Bu sarı çəpiş?!

Təzə tutmuşdu,  
Armud calağı.

Ona kim dedi,  
Xırpit calağı?!  
Bir də bu bağa,  
Dəysə ayağın,  
Çəpiş, çıxacaq,  
Sallaq qulağın.

## May

Aşdı-daşdı çay,  
Açdı gül-çiçək.  
Gəldi gözəl may,  
Sevindi ürək.  
Günlər şən keçir,  
Coşur arzular.  
Gətirdin bizə,  
Solmayan bahar.  
Dağlar donunu,  
Atlasdan geyir.  
Hər tərəf, hər yan,  
Sənə: – Gəl! – deyir.





Güldü baxışlar,  
Yaz günəşindən.  
Güldü, sevindi,  
Anamız Vətən!

### Bulaqlar

Qayaların döşündən,  
Qalxıb sizir bulaqlar.  
Yaz gələndə soyuyur,  
Qişda qızır bulaqlar.

Təbiət uyuyanda,  
Gizlənir ağ dumanda...  
Şəfəqlə yuyunanda,  
Olur qızıl bulaqlar.

Düzəlir düzən yerdə,  
Əyilir bərələrdə.  
Xəzəlli dərələrdə,  
İtib, azır bulaqlar.

Əsri əsrə bağlayır,  
Qəlbi cavan saxlayır.  
Təbəssümlə çağlayır,  
Nəğmə yazır bulaqlar.


### Fındıq

Başı dolu,  
Fındıq kolu.  
Ağırlaşib,  
Tutub yolu.  
Topa-topa,  
Kollarından.  
Əyib dərdik,  
Biz findiği.  
Nəm çürübər,

Yaş yiğilsa.  
Günə sərdik,  
Biz findığı.  
İstəyirsən,  
Kisəyə yiğ –  
Findığını.  
İstər doldur,  
Gələn qışa,  
Sandığını.

### Dostluğun gücü

Bir ağaç çöldə,  
Boy atarsa tək.  
Onu kökündən,  
Qopardar külək.  
Ağac ağaca,  
Arxa durmasa.  
Meşə qalxarmı,  
Orman olarmı?!  
Baş alan sular,  
Axıb qovuşar...  
Damla damlaşan,  
Qaçarsa kənar –  
Sular birləşib,  
Çaylar olarmı,  
Ümman olarmı?!  
İnsan insanla,  
Dosta inamlı,  
Yaşar dünyada.  
Əsl dost dostu,  
Unutmaz heç vaxt,  
Gətirər yada...  
Dostluğun gücü,  
Qüdrəti vardır.  
Həmdəmi, dostu,  
Olan insanın,  
Qəlbi bahardır!



## Zahid Xəlil

### Quşlar

– Ay uşaqlar, meşədə,  
Görün nə çox yuva var.  
Yarpaqların içində,  
Yumaq-yumaq yuvalar.  
Yuva var ki, dayazdı,  
Qazan qapağı kimi.  
Yuva var ki, dərində,  
Çoban papağı kimi.  
Bax, buralar qoruqdu,  
Adamdan qorxmur quşlar.  
Baxdıq heyvət elədik,  
Gör bir nə qədər quş var?!

– Baxın-baxın, o quşlar,  
Bu ağacdən uçdular.  
Uçub o qarşidakı,  
Ağaca doluşdular.  
Xirdayı arıquşu,  
Elə bil ki, arıydı.  
Parıldayan gözləri,  
Bapbalaca dariydi.  
Qızlarquşu qəşəngdi,  
Qanadı rəngbərəngdi.  
Quyruğu qıpqırmızı,  
Döşü alabəzəkdidi.  
Səsimizdən qorxdı deyən,  
Uçub qaçıdı sığırçın.  
Kim quş dili bilirsə,  
Onu tezcə çağırınsın.

### Şanapipik

– Bu nə quşdur,  
Gəzir dik-dik?!  
– Onun adı,  
Şanapipik.  
Dimdiyi var,  
İynə kimi.  
Gözləri var,  
Düymə kimi.  
Ayaqları bapbalaca,  
Qonar hərdən  
Bir ağaca.  
Nəğmə deyər:  
– Bup, bup, bup, bup.  
Meşəmizdə,  
Nə var, nə yox?

### Bülbül

– Nə qəşəngdir bülbülün,  
Gözlərinin qarası.  
Qanadı gül yarpağı,  
Bapbalaca sinəsi,  
Yumurtanın sarısı.  
Tükləri bənövşənin,  
Ləçəyindən incədir.  
Ayağını gullərin,  
Tikanları incidir.





### Balıq və qarmaq

Uzunburun bir balıq,  
Lap dərində üzürdü.  
Birdən suyun altında,  
Bir kiçik qarmaq gördü.  
Qarmağa lağ elədi,  
Öz-özünə söylədi:  
«Balıqlar niyə bundan,  
Görəsən, qorxur, axı?!  
Mən indicə udaram,  
Əyriburun qarmağı!»  
Balıq qarmağı uddu,  
Qarmaq balığı tutdu.

### Yay

Gəldi yenə, gəldi yay,  
Çəkdi sahillərinə  
Adamları dəniz, çay.  
Aldı-aldı bizi də,




Öz qoynuna göy Xəzər.  
Yorğanımız ləpələr,  
Qaçırıq sahil boyu,  
Cumuruq göy dənizə.  
Bilirik ki, səhərlər,  
Tez oyanmaq gərəkdir.  
Qışda sağlamlıq üçün,  
Yayda yanmaq gərəkdir.

### Gilas

Bax, bu ağaç gilasdır,  
Yaz gəlib, bu ağaçın,  
Budağından gül asdı.  
Sonra güllər bükündü,  
Ləçəkləri tökündü.  
Yaşıl-yaşıl düymələr,  
Böyüdü, gilas oldu.  
Sırğa-sırğa damcılar,  
Budaqlardan asıldı.



## Qəşəm İsaləyli



### Külək

- Ay külək, nə əsirsən?
- Əsməsəm, olmaram mən.
- Olmağının xeyri var?
- Xeyri var ki, varam mən!
- Qışda nə xeyrin var, hə?
- Qışda yağış, qaram mən.
- Yazda bə?
- Ağacları  
Oyadan nübaram mən.
- Yayda nəsən, ay dəli?
- Yaydamı... baharam mən.
- Payızda bəs?
- Payızda  
Aşib-daşan varam mən.  
Bağça dolu xəzələm,  
Budaq dolu baram mən!



Bəxtiyar deyir: – Bəri ver,  
Kəsim səsini!

– Qur-qur-qur...  
– Yox, deyəsən, atam canı,  
Bu qurbağa qudurubdur!

Zəng vurulur, hamı susur,  
Qur-qur susmayır, qaç, gəlir!  
Müəllimə gülür: – Deyən,  
Anar bu gün də ac gəlib.

### Ərköyü

Baxın ona, beşincidir,  
Gəl ki, hamını incidir.

Deyir: – Ana, su tök gülə,  
Köynəyimi tap, ütülə.

Tez ol, nənə, süz çayıımı,  
Yır-yığış et çarpayımı.

Ayaqqabım hanı, deyin?!  
Gəzin, tapın, təmizləyin!

Çöl-bayırı qar bürüyüb,  
Alın beli, cəld kürüyün!

Çantamı kim götürəcək,  
Məktəbə kim ötürəcək?!

Baxın ona, beşincidir,  
Gəl ki, hamını incidir!

### Qur...Qur...Qur

Anar məktəbə ac gəlib,  
Qarnı cur-cur curuldayır.  
Sənubər deyir: – Oy, aman,  
Qurbağa var, quruldayır!

Rəşad deyir: – Hani? Hani?  
Verin bir onu bizləyim!  
Vüsələ deyir: – Budur, ey,  
Anar cibində gizləyib!



### Atlı Vüqar

Mən oğlanam, Vüqar – adım,  
Qarğı deyil, atdır atım.

Rəngi qara, ayağı ağ,  
Yal-quyruğu saçaq-sacaq.

Ot xırçıldar ağ dişində,  
Yer tərpənər yerişindən.

Mən oğlanam, Vüqar – adım.  
Qarğı deyil, atdır atım.

Amma qonşu gör nə deyir,  
Deyir ki, at sənin deyil!

– Mənim deyil, kimindi bəs?  
Cavab ver də sən indi bəs!

– Sənindisə, bir dəfə min!

– Mən minmirəm,  
minir əmim!



Əmim minir qarda, buzda,  
Mənimkidir at onsuz da!

Burda olsa, qoyardımmı  
Nəfəs dərə bircə an da.

Qıləs xala, açıqlan da!  
De ki, bala, ayıb deyil?!

At mənimki ola-ola,  
Niyə deyir: – Sənin deyil?!

Nə olsun ki, atım bu il,  
Qalıb Ağsuda, qışlayıb?!

Qıləs xala, dayım canı,  
Azad babam bağışlayıb!

Mən oğlanam, Vüqar – adım,  
Qarğı deyil, atdır atım.



### Şəhərli oğlan

Deyirəm: – Balıq,  
Görmüsən torda?  
Deyir: – Görmüşəm,  
Televizorda.

– Bəs bulaq necə,  
Suyu buz bulaq?  
– Görmüşəm, – deyir –  
Kinodaancaq.

– Araz dərindir,  
Yoxsa Kür? – dedim –  
Hansı hansından  
Böyükdür? – dedim.

Dayandı, baxdı,  
Üzümə mat-mat...  
Dedi: – Müəllim  
Keçməyib heç vaxt!

### Toplan və sərcə

– A sərcə cik-cik,  
Buyur, qonaq ol!  
– Yox, yox, istəməz,  
Doymuşam, sağ ol!

– Əldən qapardı,  
Dişim dəyəni.  
Tut çıxb deyə,  
Bəyənmir məni!

### Bərəkət

Babamlı tezdən,  
Həyətə düşdük.  
Yerə bir əlcə,  
Çörək düşmüdü.



O boyda kişi,  
Çöküb diz üstə.  
Götürdü, öpdü,  
Qoydu göz üstə.

### Nənəm gəlib

Ay cil xoruz, bəsdi day,  
Bəsdi saldın hay-haray.  
Sən də bil, ey, gəlsənə,  
Nənəm gəlib Xəlsədən.

Anam yer salib, yatıb,  
Yaman yorulub arvad.  
Məni də çağırı: – Gəl,  
Oğlum, gəl, qucumda yat!

Nənəm yatır yataqda,  
Oturmışam mən ancaq.  
Öpürəm üz-gözündən,  
Görən haçan duracaq?!

### Avtobusda

Əmi yerini verdi,  
Məni görən tək durub...  
– Ay əmisi, əyləşin,  
Uşaq deyil, oddu bu!

– Bu nə sözdü deyirsən,  
Nə olsun ki, anacan,  
Oynayıram, qaçıram  
Səhərdən axşamacan?!

Avtobus ki, ev deyil,  
Heç yana çatmır əlim.  
Görüb, əmi yer verib,  
Sağ olsun, qoy dincəlim!





# Rafiq Yusifoğlu

## Nöqtə

Elə bil qara xaldı,  
Nöqtə sözün sonunda.  
Baxma kiçikliyinə,  
Xidməti var onun da.  
Heç nə gərəksiz deyil,  
Hər şeyin öz yeri var.  
O olmasa, cümlələr,  
Bir-birinə qarışar.  
Nöqtə var isə əgər,  
Cümlə bitib, deməli.  
Onun durduğu yerdə,  
Biz də dayanaq gəlin.

## Dəryaz


– Gəzir biçənəyi,  
Sənin baban hər yaz.  
Gedir ot çalmağa,  
Əlində bir dəryaz.  
– Dəryaz nədir, nənə?  
– Bıy, başıma xeyir.  
Bilmir dəryaz nədir,  
Bu uşaq nə deyir?  
Ona kərənti də,  
Söyləyirlər, Araz.  
Ay şəhərli oğlan,  
Ot biçəndi dəryaz.

## Xama və qaymaq

– Bişiribdir nənəm fətir,  
Xama gətir, qaymaq gətir.  
– Qaymaq nədir, xama nədir?  
– İkiisi də el sözüdür.  
Qaymaq bişmiş südün üzü,  
Xama ciy südün üzüdür.

## Nənə çörək bişirəndə

– Yoğurmuşam xəmiri,  
Bəri ver o dəmiri.  
– Dəmirin adı yoxdur?  
– Niyə yoxdu, ərsindi.  
– Ərsini neyləyirsən?  
– Az sual ver, Təhsin, di!  
Xəmiri xırda-xırda,  
Doğrayacam ərsinlə.  
Sonra kündələyəcəm,  
Get, məşgül ol dərsinlə!  
– Kündəni neyləyirsən?  
– Oxlov ilə yayacam.  
Yuxa hazır olanda,  
Onu sərəcəm saca.  
Çevirəcəm şış ilə,  
Bişəcək dadlı yuxa.  
Qurtaracaq nəvəmin,  
Əlindən mənim yaxam.



## Xalça

Təmizlə döşəməni,  
Aç, yerə döşə məni.  
Tozlansam, cubuq ilə,  
Döy məni, döşə məni.  
Atma mənim üstümə,  
Körpəni, döş əməni.

## Tikan

– Böyürtkən yiğan zaman,  
İlişmişəm tikana.  
Gətir iynəni, sapı,  
Köynəyimi tik, ana.  
– Bir az hövsələni bas,  
Bıy, bu nədir, ay Abbas?  
Ta bundan köynək olmaz,  
Dur, gəl, gedək dükana.

## Turş nar

Belə söylədi Anar:  
– Nə yaman turşsan, a nar.  
Bu turşluq alçadadı,  
Verirsən alça dadı.  
– Xoşuna gəlmir, yemə,  
Dadım kimi dad hanı?  
Görsə, ağızı sulanar,  
Məni bir yol dadanın...

## Balaca sürücü

Yaşıl işqlar yandı,  
Qarşında yol açıqdı.  
Matoru işə saldım,  
Maşının yola çıxdı.  
Harayladı ki, dostum,  
Qabaqda var sərt döngə.  
Yollara nabələdsən,  
Uzağa getmə, dön gəl.  
Deyir, dön gəl, dönərəm,  
O mənə dost-doğmadı.  
Həyatda insan üçün,  
Ən yaxın dost, doğmadı.

## Çimərlikdə

Dedim ki, yorulmusan,  
Nəfəsini dər indi.  
O yana sarı üzəmə,  
Ora yaman dərində.  
Elxan sözə baxındı,  
Hədələdim, çəkindi.  
Orxan isə boğulur,  
Tut əlindən, çək indi.  
Ağzına şor su dolub,  
Unutmaz o bu dadi.  
Belə olar e, dostum,  
Hə, necəsən, burda dur...





# Ələmdar Quluzadə



## Çiyələyi çiy yedim

Atam yeri şumlaçı,  
Atam şumu ləklədi.  
Atam ləki suvardı,  
Çiyələk çiçəklədi.

Çiçəkburnu olanda,  
Çiyələyi göy yedim,  
Evdə bilən olmadı,  
Çiyələyi çiy yedim.

## Almadan iz yox idi

Qorxmazla bağa getdik,  
O, göy qozu daşladı.  
Sonra da daşla qırıb,  
Qoz yeməyə başladı.

Budaqlara baxanda:  
– Qoz yetişməyib, – dedim.  
Daşı atıb bir yana,  
Doyunca alma yedim.

Ağzı qapqara oldu,  
Bildilər ki, qoz yeyib.  
Hamı söylədi, Qorxmaz,  
Qozu yaman tez yeyib.

Amma mənim üzümə,  
Deməyə söz yox idi.  
Axi mənim ağızında,  
Almadan iz yox idi.

## Pinti tülkü

Bir səhər nənəm dedi:  
– Bir canıyanmış tülkü,  
Bu gecə hinimizi,  
Tamam silib-süpürüb.  
Fikirləşdim ki, tülkü,  
Nə xeyirxah iş görüb.  
Bəs nə görsəm yaxşıdır?  
Tülkü bir tük yiğmayıb,  
Hin də lələklə dolu.  
Pinti nə günə salıb,  
Bütün həyəti, yolu!  
Heç bilmirəm nənəmin,  
Nə gəlibdir xoşuna?  
Silməyi, süpürməyi,  
Dəysin onun başına.

## Mırıq qız

Biri dedi, Aygünün,  
İki diş qırıqdı.  
Başqası lağ elədi,  
Aygünə bax, mırıqdı.

Dili, diş bir yerdə,  
Adicə «beş»i tutmur.  
«Daş» söyləmək istəyir,  
Dilini diş tutmur.

Muncuq kimi salxımdan,  
İki gilə dəriblər.  
Diş dilini kəsib,  
Dişini çəkdiriblər.



## Saat dincini alır

Anam zəngli saatın,  
Səsinə oyanırdı,  
Məni oyatmaq üçün.

Tez yerimdən dururdum,  
Hər gün vaxtlı-vaxtında,  
Baxçaya çatmaq üçün.

Gecə səhərə kimi,  
Beşiyi yırğalayıb,  
Anam yuxusuz qalır.

Bu ağlağan qardaşım,  
Anadan olan gündən,  
Saat dincini alır.

## Siçan-pişik oynayır

Xeyli taxıl topladı,  
Atam bu il zəmidən.  
Siçanlar daşıyırıdı,  
Taxılı zirzəmidən.

Zirzəmiyə düşəndən,  
Neyləyibdirsə pişik.  
Siçanların səsini,  
Hələ eşitməmişik.

Ya pişik siçanları,  
Tutub bir-bir danlayır.  
Ya da pişik onlarla,  
Siçan-pişik oynayır.

## Şirəsi olmayan alma

Barat babası ilə,  
Bağçaya baş çəkirdi.  
Arılar çiçəklərin,  
Şirəsini çəkirdi.

Çiçəklərin üstündə,  
Barat arını görcək.  
Dedi: – Baba, arılar,  
Çiçəkləri yeyəcək.

Baba güldü doyunca:  
– Dediyimə qulaq as.





Arı tozlandırmasa,  
Ağacda meyvə olmaz.

Məhsulu toplayaraq,  
Onlar bir yerə çekir.  
Arılar çiçək yemir,  
Arılar şirə çekir.

Barat dedi: – Ay baba,  
Daha bir sualım var:  
Bəs şirəsi çəkilən,  
Almalar şirin olar?

### Xırda qalsın

Mağazaya,  
Gəldi Yetər:  
– Əmi, mənə,  
Bir çörək ver,  
Bir də dəftər.  
– Buyur, qızım.  
– Bəs saqqızım?  
– Saqqız üçün,  
Pul qalmadı.  
– Əmi, deyən,  
Düz olmadı.  
Qoy çörək də,  
Qoy dəftər də,  
Burda qalsın.  
İndi elə,  
Hesabla ki,  
Saqqız üçün,  
Xırda qalsın.

### Ya köynək, ya dondurma

Ana yuyub köynəyi,  
Ütülədi təzədən.  
Paltar tərtəmiz oldu,  
Seçilmədi təzədən.

Ana dəcəl oğlunu,  
Ha danlasa da, yenə.  
Bir dondurma pulunu,  
Qoydu onun cibinə.

– Mənim ağıllı oğlum,  
Çalış ki, pintl olma.  
Dondurmanı yeyəndə,  
Üstünə ləkə salma.

Uşaq sakitcə durub,  
Dinməzcə süzdü onu:  
– Ya köynəyi ver mənə,  
Ya dondurma pulunu.

### Qonşulardan utanır

Dünən nəlbəkidəki,  
Balı pişiyim yedi.  
Yalı yerə boşaldım,  
Yalı pişiyim yedi.

Qarışqa qənd istədi,  
Qabı yerə boşaldım.  
Qonşunun toyuğuna,  
Çaşib bir kəsək atdım.

Bir budağı qıranda,  
Qişqırır qonşu xala:  
– Ağaclarla nə işin,  
Utanmirsan, ay bala?

Bir kağız yandıranda,  
– Utanmirsan, ay uşaq?  
Bir şüşə sindiranda,  
– Utanmirsan, ay uşaq?

Babam məndən böyükdür,  
Babam hər şeyi qanır.  
Mənim yerimə babam,  
Qonşulardan utanır.



### Nigarın arzusu

Nigar babası alan,  
Səkkiz təzə dəftəri,  
Bir dona, dondurmaya,  
Dəyişməyə hazırlı.  
Axı ağ dəftərlərə,  
Nigar hələ də «A»nı,  
Əyri-üryü yazırı.  
Onun xətti əyilir,  
Cərgələr birləşirdi.  
Dəftər-kitaba baxıb,  
Nigar fikirləşirdi:  
– Ya yazı dərslərində,  
Birinci yə gedənin,  
Əlindən tutaydilar.  
Ya da ki, dəftərləri,  
Əlifba kitabitək,  
Yazılı sataydilar.

### Kərimin kibriti

Gördüm yenə Kərimi,  
Əlində bir kibrıt var.  
Bildim ki, otdan sonra,  
Alişacaq ağaclar.

Qorxdum ki, tüstü tuta,  
Yenə bütün dərəni.  
O məni çağırırdı,  
Mən yanğınsöndürəni.

### İki gündəlik alsım

Gündəliyi istəyir,  
Gülər müəllimə gündə.  
Giley-güzar doludur,  
Mənim gündəliyimdə.

«Üç»ün yanında sual,  
«İki»dən sonra məktub.  
Gündəliyə baxanda,  
Anamın hirsı tutub.

O, gündəlik istəyir,  
Bu, gündəlik soruşur.  
Başım axşama qədər,  
Gündəliyə qarışır.

Atama dedim, mənə,  
İki gündəlik alsın.  
Biri daim anamda,  
Biri məktəbdə qalsın.

### Sevda heç kimi sevmir

Sevmədiyi uşağı,  
Biri dəcəl Həsəndi.  
Könül ilə oynamır,  
Deyir, Könül küsəndi.

Deyir, Tellinin teli,  
Çox vaxt dağınıq olur.  
Yaşarın əl-ayağı,  
Həmişə yaniq olur.

Pişik payını yeyib,  
Taxtапuşdan enməyir.  
Qəzəbindən pişiyin,  
Gözünə görünməyir.

Ona iynə vurubdur,  
O da həkimi sevmir.  
Sevdanı ağladanda  
Sevda heç kimi sevmir.





# Qəşəm Nəcəfzadə



## Şabalıd

Üşümüşdü şabalıd,  
Geyinmişdi çuxasın.  
Tural qoydu sobaya,  
O, tez açdı yaxasın.

## İtmiş nəğmə

Sevinc unutdu birdən,  
Nəğmənin sözlərini.  
Nəğməni tapmaq üçün,  
O yumdu gözlərini.

Heç düşmədi yadına,  
Ha çalışdı, çalışdı.  
Nəğməni ürəyindən,  
Kimsə oğurlamışdı.

## Nəğmə

– Ay qızım, oxu bir də,  
O nəğməni nə olar?  
– Ay ata, olmaz axı,  
Birdən nəğməm yorular.

## Atlı qarişqanın nağılı

Altı atlı qarişqa,  
Bu yolları qarışdar.  
Qara daşın altına,  
Altısı da yiğışar.

Altı atlı qarişqa,  
Altlarında atları.  
Çapa-çapa gəzərlər,  
Çəmən-çəmən otları.

Atlanarlar düşərlər,  
Daş altıdır yurdları.  
Gecə ayaqlarına,  
Bağlayarlar atları.

## Quzu

Qumral qoyunum tez-tez,  
Quzusunu yaladı.  
Neyləsin ki, quzusu,  
Yenə ala-buladı.

## Quşlar yixılar

Ağac olmasa, görən,  
Quşlar hara yişilar?  
Əmi, kəsmə ağacı,  
Axı quşlar yixılar.

## Quşlar da...

Yazılıb ağaca,  
Turalın adı.  
Quşlar da orda,  
Yuva qurmadı.



## Yatmış dəniz şekli

– Ana, dəniz çəkmişəm,  
Sular axsa da, dolmaz.  
– Yox qızım, yanılmışan,  
Dəniz dalğasız olmaz.

Dəniz coşar, ha daşar,  
Şahə qalxar dalğası.  
Hər xırda gölməçədən,  
Dəniz olmaz, qadası.

– Yatan zaman çəkmişəm,  
Mən dənizi, ay ana.  
Oyansa, bu dənizim,  
Dönəcəkdir tufana.

## Gözümüz yuma bilmərəm

– Otağı süpür, qızım,  
– Süpürmişəm, anakan!

– Mənə su gətir, qızım,  
– Gətirmişəm, anakan!  
– Paltarları yumusan?  
– İndi yudum, anakan!  
– Çörəyini yemisən?  
– Yedim, yedim, anakan!  
– Di gözünü yum, görüm,  
Sənə bir şey göstərim.  
– Gözümü yumsam, ana,  
Sənsiz qalaram axı.  
İstəmirəm bircə an,  
Mən sənsiz yaşamağı.

## Sevincin əlifbası

Sevinc «l» yazıb,  
Düz özü boyda.  
«O» hərfini də,  
Öz gözü boyda.





Birdən Pe-nin,  
Qulağın dartır.  
Birdən A-nın,  
Yanında yatır.

Həriflər onu,  
Çox incidirlər.  
Bir də görürsən,  
Yallı gedirlər.

Sevinc belədi,  
Nə deyək ona.  
Düz üç gündü ki,  
Hey yazır «Ana».

#### Güllü don

Sevincin donu,  
Çiçək-ciçəkdi.  
Elə bil donu,  
Çiçəkləyibdi.

Baxır Sevilə,  
O gülə-gülə.  
Sevilsə deyir:  
– Mənim donum gül,  
Açmayıb hələ.

#### Tural və dəniz

– Dəniz, dəniz, ay dəniz,  
İndi yaman acmışan.  
Uzadıb əllərini,  
Sahilini qucmusan.

Yemək üçün indi sən,  
Yamanca ağlayırsan.  
İçindəki balığı,  
Nə vaxta saxlayırsan?

Yoxsa sənə gülərlər,  
Ye, balıqdan doyunca.  
Çaylar su gətirərlər,  
İndi sənə ovcunda.

– Bu sözümüz, ay Tural,  
Sırğa elə qulağa.  
Dəniz acından ölər,  
Amma dəyməz balığa.

#### Əlifbam

Hərflərin yuvası,  
Əlifbam, ay əlifbam.  
Şirin ana laylası,  
Əlifbam, ay əlifbam.


Anamın səsi səndə,  
Körpə nəfəsim səndə.  
Arzum, həvəsim səndə,  
Əlifbam, ay əlifbam.

Sən mənim ilk kitabım,  
Vətənim, yurdum, adım.  
Vərəqlərin qanadım,  
Əlifbam, ay əlifbam.

Təzə kövrək çiçəyəm,  
Səndən su içəcəyəm.  
Sənə and içəcəyəm,  
Əlifbam, ay əlifbam.

#### Ciçəkli xalça

Xalça ciçək-ciçəkdi,  
Hər ilməsi göyçəkdi.  
Sevinc bir çiçəyindən,  
Tutdu çəkdi, ha çəkdi.  
Nə ciçək qopdu yerdən,  
Nə də xalça əl çəkdi.



## Sevinc Nuruqızı

#### Yaz

Yolüstü görüşdülər,  
Qiş gedirdi evinə.  
Yaz gəlirdi fərəhlə,  
Çox sevinə-sevinə.  
Yazı görüb qorxdu, qış,  
Yumşaq qarı əridi.  
Suya dönüb, sel olub,  
Çaya doğru yeridi.  
Novruzgülü səsləyib,  
Oyatdı bənövşəni.  
Yatan heyvanlar durub,  
Seyrə çıxdı meşəni.  
Qaranquşlar, bülbüllər,  
Gəlib qondu eyvana.  
Yaz bir ətək çiçəyi,  
Gülü səpdi hər yana.

#### Bakım

İşıqları sayrısan,  
Gözəl şəhərim, Bakı!  
Xəzərimin qoynunu,  
Bəzər, şəhərim Bakı!

Buruqları daranar,  
İliq gilavarıyla.  
Gözəl Bakım öyünər,  
Xəzərinin bariyla.

Gecələr sahilinə,  
Gəmilər yanalar.  
Qəhrəmanlar dənizdə,  
Dəmir şəhər salarlar.

Qız qalası göz qoyar,  
Bakımıza əzəldən.  
Bir dəli xəzri əsər,  
Şahə qalxan Xəzərdən.  
Bakımın dar gününə,  
Buruqları dirəkdir.  
Azərbaycan bir candır,  
Bakı canda ürəkdir!

#### Tək nübar

Həyətdəki balaca,  
Ağac gətirib nübar.  
Üstündə bircə dənə,  
Qıpqırmızı gilas var.

Hamı sevib boyunu,  
Hamı çəkib nazını.  
Amma heç bir kəs dərmir,  
Onun tək gilasını.

Baba qazıb dibini,  
Suyunu verib nənə.  
Ağac da gətiribdir,  
Nübarı bircə dənə.



Axı onu kim yesin,  
Baba, yoxsa ki, nənə?  
Gedib-gəlib gilasa,  
Baxdılар dönə-dönə.

Bir gün səhər erkəndən,  
Gördülər ki, yoxdur bar.  
Quşlar yığışib onu,  
Birgə ediblər nübar.

### Mətin ol

Cərgələn Vətənə doğru,  
Qoy, sökülsün düşmən bağıri.  
Sal namərd canına ağrı,  
Mətin ol, eloğlum, mətin!

Hayqıranda dağ titrəsin,  
Torpağına girən kəsin.  
Canına od salsın səsin,  
Mətin ol, eloğlum, mətin!

Dırnaqlarda gedir elin,  
Qarşısını al, bu selin.  
Namərdə bənd atsın əlin,  
Mətin ol, eloğlum, mətin!

Yurd yolunda canından keç,  
Zəfər badəsin qaldır, iç.  
Dostu tanı, düşməni seç,  
Mətin ol, eloğlum, mətin!

Yurdalar qurtar, cəbhələr yar,  
Yağıya olsun cahan dar.  
Vətən desin:

«Mərd oğlum var!»  
Mətin ol, eloğlum, mətin!

### Yelləncək

Bir almanın içində,  
Qardaş almaqurdular.  
Yellənməkçün tələsik,  
Bir yelləncək qurdular.

Əvvəlcə növbə ilə,  
Həvəslə yelləndilər.  
Çox keçmədi qardaşlar,  
Dindilər, dilləndilər.

O dedi: – Mən qurmuşam!  
Bu dedi: – Mən qurmuşam!  
O dedi: – Yelləncəyin,  
Düyünün mən vurmaşam.

O qədər dalaşdilar,  
Alma qopdu yerindən.  
Atılıb yelləncəyin,  
Tutdular kəndirindən.

Alma yerə düşəndə,  
Bərk əzildi başları.  
Cığallıq yaman hala,  
Saldi qurd qardaşları.

### Qazan

Bir qarnı var,  
İki qolu.  
Gah boş olur,  
Gah da dolu.

Səxavətdə,  
Yox ona tay.  
Gec yetişsəm,  
Saxlayır pay.



Bu igidin,  
Adı qazan.  
Gah soyuyan,  
Gah da qızan.

### Meşə adlı şəhərdə

Meşə adlı şəhərdə,  
Yaşayırlar heyvanlar.  
Bir səhər durublar ki,  
Bu şəhərə yağış qar.

Ağappaqdır hər tərəf,  
Yuvalar buz kimidir.  
Par-par parıldayıq qar,  
Əlonmış duz kimidir.

Quşlar əsir soyuqdan,  
Oxuyurlar cik, cik, cik.  
Yellədib yuvasından,  
Qarı çırpır sərçəcik.

Canavar veyllənir,  
Heç nə keçmir dişinə.

Meşədə külək yenə,  
Başlayıb öz işinə.


Dələ kündəki otu,  
Döşəyib yatağına.  
Sonra örtüb qapını,  
Çekilib otağına.

Meşə adlı şəhərdə,  
Uyuyan var, yatan var.  
Qarda mayallaq aşan,  
Qar içində batan var.

### Cüçələr

Yumurtadan onu da,  
Çıxıbdır bir gecədə.  
Cüçələr bir-birinə,  
Bənzəyirlər necə də!

Nə xoruzu bilinir,  
Nə də həkə fərəsi.  
Anasına töhfədir,  
Cüçələrin hərəsi.





Çıl toyuq qoyub «cüçə»  
Hamısının adını.  
Altına yiğmaq üçün,  
Açıbdır qanadını.

### **Qayğanaq**

Nənəm bişirib,  
Dadlı qayğanaq.  
Dörd bir tərəfi,  
Çırtıldayan yağ.

Elə bil nənəm,  
Naəlac qalib.  
Alıb günəşi,  
Tavaya salib.

Ortası sarı,  
Kənarları ağ.  
Yesəm, qollarım,  
Güclü olacaq.

### **Suallar**

Maşınımı sökmüşəm,  
Görüm içində nə var.  
Axı necə açılır,  
Örtülür bu qapılar?!

Tapancamı sindirib,  
Baxmaq istəmişəm mən.  
Görüm, o nə atır ki,  
Yixılıb ölüür düşmən?!

Küsüb məndən oyuncaq,  
Ayı, dovşan, canavar.  
Çünki açıb baxmışam,  
Nədən düzəlib onlar.

Mənə dəcəl deyirlər,  
Mənim nə günahım var?!

Sökür oyuncaqları,  
İçimdəki suallar.

### **Siçan bala**

Dərsə gedir,  
Siçan bala.  
Dostlarından,  
Qalmır dala.

Nə «üç» alır,  
Nə də «iki».  
Bilir bütün,  
Ciki, biki.

Ciyildəmək,  
Dərsi keçir.  
Pendiri çox,  
Yaxşı seçilir.

Tələləri,  
Aça bilir.  
Ət götürüb,  
Qaça bilir.

Diş kəsir,  
Hər yetəni.  
Yaxşı axtarır,  
İtəni.

Kitabları,  
Cırıq-cırıq.  
Utanmir o,  
Bircə qırıq.

Hər zəngdə,  
Çıxır deşikdən.  
Hal-əhval,  
Tutur eşikdən.



